

# “İşığın sönməyə qoymayaq, qaranlıqlar onsuz da çoxdur”

## Ədəbiyyat adamlarından “Kaspi”yə dəstək

**A**zərbaycan Respublikasının Prezidenti yanında Kütüvə İnformasiya Vəsiyətərini Dövlət Dəstəyi Şurasının 2020-ci ilin birinci yarısı üçün elan etdiyi müsabiqə çərçivəsində qəzetlərə maliyyə yardımının göstərilməsi ilə bağlı qərar qəbul edib. Amma Azərbaycan və rus dillərində nəşr olunan “Kaspi” və “Kaspiy” qəzetlərinə maliyyə yardımını ayrılmayıb. Fondun bu qərarı ictimaiyyət arasında kəskin naraziqliqla qarışdırır. Ədəbiyyat adamları da Fondun bu ədalətsiz qərarı ilə bağlı fikirlərini bildiriblər.

**Səlim Babullaoğlu, AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair:** “Kaspi” qəzeti maliyyə yardımının ayrılmaması xəberinə üzüldüm. Fikrimcə bu yanlışlıq tezliklə aradan qaldırılmalıdır. “Kaspi” öz adı, yeni dövrəki tarixi, eyni zamanda varisi olduğu qəzetiñ tarixi ilə



Azərbaycan metbuatının, metbuat mədəniyyətinin rəmzlərindən biridir. Belə bir ifade var, deyirlər ki, mədəniyyətdə ardıcılıq, ənənə mədəniyyət subyektinin özündən vacibdir. Ona görə, mən səlahiyyətli şəxslərin bu məsələni daha düzgün qiymətləndirmələri və qərarlarına yenidən baxmalarını istəyirəm. Mən ədəbiyyatçıyam və “Kaspi” qəzetiñ bütün əlavələrini, xüsusən “Ədəbiyyat” əlavəsini, eləcə də “Artkaspi.az” saytını yüksək dəyərləndirirəm, onların daimi oxucusuyam. İnanıram ki, həm qəzetiñ bütün kollektivi, eyni zamanda “Ədəbiyyat” əlavəsinin əməkdaşları olan hemkarlarımı işsiz qalmayaçaqlar, əvvəlki əzmə dövlət, mədəniyyət namine çalışacaqlar. İnanıram ki, jurnalistlərin böyük dostu, hörmətli Prezidentimiz İlham Əliyev cənabları özü bu məsələyə müdaxilə edəcək, problem də ən yaxın zamanda öz həllini tapacaq.

**Əjdər OL, AYB-nin Ədəbiyyat Fonduñ direktoru, yazıçı:** “Kaspi” qəze-

ti bizim çox qədim tarixi, ənənələri olan bir qəzətdir. Onun naşrinin davam etdirməsi, bizim həm mətbuat tarixi baxımından, həm də apardığı fəaliyyətinin ziyanlılıq fəaliyyətinin, elmi, ədəbi, bədii, informasiya sahəsindəki fəaliyyətinin davamı kimi çox yaxşı və vacib olardı”.

**Elnərə Akimova, filologiya elmləri doktoru, tənqidçi:** “Bugünkü dövrədə



yaxşı qəzetləri elda saxlamadıq əsas hüner istəyən işlərdən biridir. “Kaspi” qəzeti güclü ənənələri olan və bu güne qədər də həmin ənənələri saxlayan, daim dəyerli şəxsiyyətlərin yaradıcılığına diqqət ayıran, dövlətçilik təfəkkürünə son dərəcə sadıq qalan qəzətdir. Ona görə də, belə bir qəzetiñ bağlanması ədəbiyyatımız üçün də, mədəniyyətimiz üçün də, tariximiz üçün də yaxşı deyil. Ədəbiyyat sahəsində bu qədər boşluğun olduğu bir vaxtda, yeni bir boşluğun açılması heç də mütərəqqi hal sayılır.”

**Əlabbas Bağırov, yazıçı:** “Ədəbi aləmdə tanınmağımda bu qəzetiñ də ro-



lu və xidmeti olub. Eyni zamanda orda, ənənə redaksiyada bir-birindən dəyərlər dəstlərim çalışırlar. Dolanışığın və gün-güzərənin yaradıcı insanların istəkləri ilə uyğun gəlmədiyi bir vaxtda, maliyyə yardımının dayandırılması xəberi ənənde yalnız təessüf və təəccüb hissi doğurdu. Heç olmasa bunu nəzərə almaq lazımdı ki, “Kaspi”ni kimlər, hansı kişi-lər bu xalqa emanət qoyub gediblər!”

**Şərif Ağayar, yazıçı:** “Açığını deyim ki, mən qəzətlərde daha çox ədəbiyyat və mədəniyyət yazılarını oxuyuram. Birçə “Kaspi”nin ədəbiyyat buraxılışı kifayət edir ki, qəzetiñ fəaliyyətini davam etdirməsini arzulayaq. Yaxşı bir hekayə, yaxşı bir şeir, yaxşı bir esse mənim üçün işləq deməkdir. İşləq isə sönməyə qoymayaq gərək, qaranlıqlar onsuz da çoxdur”.



**Mübariz Ören, yazıçı:** “Hər bir qəzetiñ, jurnalın bağlanmaq təhlükəsi üzərə ağıridır, xüsusən “Kaspi” kimi 3 əsrlik tarixi olan qəzetiñ. Ümid edək ki, bu çətinlik



həllini tapacaq, qəzetiñ öz yoluna davam edəcək”.

**Əkbər Qoşalı, şair-publisist:** “Üç əsrlik tarixi olan “Kaspi” qəzetiñin maa-




balarımızın yolunu, ənənələriñ davam etdirməsini, həbelə yeni nəsil Azərbaycan yazarlarınıñ davamlı və keyfiyyətli şəkildə təbliğ etməsini, düşünürəm ki, bütün oxucular minnətdarlıqla qeyd edirlər. Bütün başqa məziiyyətləri bir kənara qoysaq, en azından elə birçə bu səbəbdən qəzetiñ fəaliyyətiniñ davam etdirməsi hər birimiz üçün könül arzusudur, təmənnəsidir”.

**Fərqanə Mehdiyeva “Ulduz” jurnalının şöbə müdürü, şair:** “Mən uzun illərdir ki, “Kaspi” qəzetiñ oxucusuyam. “Kaspi” qəzeti 3 əsrdər ki, xalqa xidmet edir. Çox oxunaqlı qəzətdir, sevimli qəzətdir. Bir ədəbiyyat adamı kimi həmişə qapıları mənim də, digərlərinin də üzüne açıq olub. Qəzetiñ “Ədəbiyyat” əlavə-



si”ndə bir-birindən maraqlı ədəbiyyat nümunələri çap olunur. Bunlar hər birmiz üçün həddindən artıq lazımlı və gərəklidir. Cox istərdim ki, dövlət belə bir qəzətdən dəstəyini esirgeməsin. Düşünürəm ki, bu, tek mənim fikrim deyil, insanlara işləq salan bir qəzetiñ fəaliyyətiñ davam etməsini hər kəs isteyir”.

**Mirmehdi Ağaoğlu, yazıçı:** “Kaspi” qəzetiñ mənim də defələrlə çap olunduğum mətbü orqanıdır. Hər zaman onun



səhifələrində bir-birindən maraqlı ədəbi materialları oxumuşam. Düşünürəm ki, ədəbi prosesin canlanması “Kaspi” qəzetiñin, xüsusən də onun “Ədəbiyyat əlavəsi”nin, internet variantı olan “Artkaspi.az” saytının danılmaz rolu var. Hazırda “Kaspi” qəzetiñin düşdüyü bu çətin məsələ onun həm oxucusu, həm də yazarı olaraq məni də narahat edir. İnanıram ki, bu məsələ həllini tapacaq, “Kaspi” fəaliyyətiniñ davam etdirəcək, kimlərinse maraqlarına qurban getməyəcək”.

**Cavanşir Yusifli, tənqidçi, ədəbiyyatşunası:** “Kaspi” qəzetiñin biz desək



də, deməsək də böyük bir tarixi var, bu qəzət və bu adla işlə üzü görən elektron nəşrdə çox peşəkar, öz işini bilən səriştəli jurnalistlər çalışır. Qəzetiñ, xüsusili ilə ədəbi-mədəni siyasetinin davam etdirilməsi arzuolunandır. Fikrimcə, məsələ tekçə orda çalışan çoxsaylı jurnalistlərin işsiz qalmasında deyil, dəha çox böyük tarixi olan qəzetiñ qapanması, ənənələrin qırılmasıdır. Hazırda qəzətdə çalışan jurnalist kollektivi onun keçmişdən üzü bəri gələn sağlam ənənələrinin yeni şəraitde düzgün qura biliblər. Bu adda jurnalistika ənənesi olan, indi də peşəkar qəzətçilərin çalışdığı bir orqanı maliyyə yardımını kəsmək, zənimcə, düzgün deyil”.

Xanım Aydın